

2021

Türküstən

17-23 avqust



(Esse)

II kursda universitet yoldaşım Marat Qorivodskinin (Vilnius yəhudisi idi) nəşr sevdasına uyub mən də yazmaq istəyirdim.

Yataqxanının 1-ci mərtəbəsində qalan, bizimkə tay-tuş kimi oturub-duran müəllimin (Berlinda Kleysidən, ya da Qofmandan təzəcə disertasiya müdafiə edib gəlməmişdi) yanına getdik. O, bizim mənasız sicilləmələrimizə qulaq asıb, cizmaqaralarımıza baxıb: «gedin Hem (yəni Heminqueyi) oxuyun» - dedi.

Nedense, A.Çexovu, M.Zoşenkonu deyil, məhz Ernest Heminqueyi məsləhət bildi. Şəhədet barmağı ilə eynəyini düzəldib: «Yazanda ayaqüstə yazar, pozanda isə uzanıb pozun» - dedi ve eləvə etdi. «Starina Xem» (Qoca Hem) tak qovorılıb.

Onda Heminqueyin Paris kafelərində ayaqüstə durub necə yazdığını təsəvvür etməyə çalışdım.

17 yaşında evdən çıxır, Avropaya gedir, İspaniyada vətəndaş müharibəsinin qaynar yerine düşür. O, gördüklerini, eşitdiklerini danışmaq, yazmaq isteyirdi. Evdən çıxanda bir cümlə yaz-

Qoca və mən...

mamışdı, amma özünü yazıçı kimi hiss edirdi. Ədəbiyyatda en vacibi özünü yazıçı kimi hiss etməkdir.

Heminqueyi oxuduqca onun obrazları yaddaşma yapmışdı. İnsanda bədii obrazlara münasibət dəyişə bilər, ancaq sevdviyin və bəyəndiyin frazalar, deyimlər ömürlük səninlədir. «Fiesta»da, «Əlvida, silah»da ilk hekayelerində elə frazalar var ki, bu gün de yadimdadır. Hele «Frensis Makoberin uzun sürməyən xoşbəxtliyi», «Hindu qəsəbəsi», «Kilimancaro qarları» və başqa hekayə şədəvrlerini demirəm.

Bu yaxınlarda «Əlvida, silah» romanını yenidən oxumağa girdim. Məni romanda İspaniada vətəndaş müharibəsinin təsviri maraqlandırmırı. Mən Qocanın tələbə vaxtı yaddaşında ilişib qalmış frazalarını, həmin tanış intonasiyanı, ritmi axtarırdım. Bir-iki səhifədən sonra kitabı kenara atdım. Oxuya bilmədim. Bəlkə zövqüm deyilmişdi, bəlkə tərcümədən idi? Yalnız romandaki XVII əsr ingilis şairi C.Donnandan bir epigrafi bir də oxudum. «Hər insanın ölümü mə-

Rüstem Kamal

nim ömrümü gödəldir, çünkü mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşturma ki, kimdir dünyadan köçən, sənsən dünyadan köçən».

Qocanın telegraf üslubu, qısa cümlelər kərə qurulmuş «qeyri-ciddi» dialoqları məni çəkirdi. Dostoyevskinin uzun monoloqlarından, çoxsəslə dialoqlarından sonra Heminqueyi oxumaq ayrı bir ləzzət idi. Çok sevdiyim hekayələrindən bir dialoq xatırladı:

«Bu gün Ay çıxacaq, - Nik dedi. O, buxtanın arasındaki təpələrə baxdı. O bilirdi ki, Ay təpələrin dalından qatırı.

- Hə, mən bilirəm, - Macori xoşbəxt səsə de-di:

- Sən hər şeyi bilirsən, - Nik dedi.

- Baş ver, Nik. Rica edirəm, belə olma.

- Mən nə edə bilirəm ki? - Nik dedi.

- Sən hər şeyi bilirsən. Tamam hər şeyi. Elə

bəla da burasındadır. Sən özün gözəl bilirsəng Macori cavab vermədi.

- Mən sənə her şeyi öyrətdim. Sən ki her şeyi bilirsən. Hə, məsələn, sən nəyi bilmirsən?

- Əl çək, - dedi Macori. - Bax, Ay çıxır.

Onlar bir-birinə toxunmadan yorğan üstündə oturmuşdurlar və Ayın neca qalxmasına baxırdılar. («Nəsə bitdi»).

Başqa hekayəsindən bir parçanı misal getirmək istəyirəm:

«Sənin sağlığına, - dedi Bret. Mən stekanı başıma çəkdim və yenə süzdüm. Bret dirsəyime toxundu.

- Çok içmə, Ceyk, - dedi. - Mənasız şeye görə dəyməz.

- Sən hardan bilirsən?

- Lazım deyil, - dedi. - Hər şey yaxşı olacaq.

- Mən elə də çox içmirəm, - dedim. -

Mən sadəcə şərab içirəm.

Mən şərab içməyi sevirem...»

İlahi, bu qədər canlı, inandırıcı və poetik yaz-

maq olmuşdur? Bu dialoqlarda həyat «fişqirir».

Mən Qocadan «personajları üçüncü şəxsde danışdırmağı» öyrənmək istəyirdim.. «Mən» adından yazmağa nə var ki? Heminquey «onları» in adlarını necə tapırdı? - Nik Adams, Ceykob Barns, polkovnik Kentvell, yazıçı Harrig - hamısı inandırıcı və gerçək gəlirdi!

Mən da üçüncü şəxsin dilində yazmaliydim. Personajlarının adını mütləq uydurmaliydim.

Qəhrəmanların ünsiyyetində, dialoqlarında mənəsiz, boş nəsihəblər, sərsəm fəlsəfəçilik yox idi. Onlar öz həyatını yaşayır, ürəkləri nə istəyir, onu da edirlər. Onların əməlinə, hərəkətinə oxucu ne deyəcək -qətiyyən ilgiləndirir.

Düşünürəm ki, indi bize belə yazıçı daha çox lazımdır...

Qoca Hemin «Atalar və oğullar» adlı balaca hekayəsi (i.Turgenevin romanının adı kimi) var. Atalar-oğullar problemini Heminquey özünəxəs şəkildə izah edir. Hekayənin qəhrəmanının atasının qoxusu xoşuna gelmir. «Nik atanı sevirdi, ancaq onun iyisini götürmürdü və bir defə atanının alt paltarını ona geyindirdilər, gödələmsidi və atanının əynini gelmirdi. Nik elə iyrəndi ki, alt paltarına aparıb çayda iki daşın altında gizlədi və dedi ki, onu itiribg Sonra qarənlıq düşən kimi hindu qəsəbesinə qayıdı ki, bu iyən qurtulsun».

Bax beləcə səda və aydın! Didaktik-etik, uzun-uzadı fəlsəfi sərsemələmələr yox!

«Əlvida, silah»da bu sözləri də tez-tez xatırlamalı oluram: «Dünya hər kəsi sindir və bir çoxlan sinadına bərkiblər. Kimi ödürüb bilmirsə, öldürür - ağına-bozuna baxmadan, güclüleri də, yoxsuları da və zəifləri də öldürür. Sən onlardan biri olmasan, soni də öldürəcəklər».

İntihar etməsaydı bəla, Heminqueyin özünü də bu dünya öldürəcəkdi.

Bu günlərdə «JZL» seriyasından Heminqueyin tərcüməyi-halını bir də oxudum. Hövsəkəm çatmadı, kitabın sonunu vərəqlədim. «2 iyulun sahəri Heminquey həmişəki kimi təzden qabxı. Meri hələ yatırıdı Ernest silah saxlanılan otağa keçdi, ən sevimli silahlardan birini götürdü, güllələri qoydu, lüləsini ağızına dirdi və tətiyi çəkdi».

Təsadüfə baxın: Həmin 2 iyulda mən dünya-yaya gəlmışdım...

Səhifəni hazırladı: Tural Turan